

Aida Eyvazlı

Həmin ildə qış həmişəkindən sərt gəlmışdı. Mühəribənin ağır havası, getirdiyi dərd-bəla insanları ələcsiz qoymuşdu. Bir tərəfdən de cəbhənin acı xəberləri, rayonlarımızın bir-bir ermənilər tərəfindən işğal olunması insanların həyata, hökumətə inamını qırmışdı. Elə həmin ağır günlərin birində, səhər açılar-açılmaz, Respublikaya xəbər yayıldı ki, ermənilər gecə Xocalıni işğal edərək, orada qalan yaşılı, qoca, cavən - hamını güllədən keçirib, evləri yandırıb, şəhəri viran qoyublar. Gecə qaćib canını qurtaranlar qarlı dağlara, meşələrə üz tutublar... Bir neçə gündən sonra da bəlli oldu ki, o şəxslər-çövgünlu qış gecəsində dağlara, dərələrə səpələnmiş 613 Xocalı sakini şəhid olub, 8 aila tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülləb. Girov götürülenlərdən 150 nəfərinin, o cümlədən 68 qadın



və 26 uşaqın taleyi məlum deyil. Xocalıda bir nəfər də yerli sakın qalmayıb, qadınlara, qızlara, gəlinlərə isə ərlərinin, atalarının, qardaşlarının gözü qarşısında tacavüz edilib, onlara göz dağı çəkdirlər. Bu xəbər hamını içini yandırırdı, insanların isə əli heç yerə çatmadı. Təzə qurmağa başladığımız Müstəqil dövlətimizin nə silahı var idi, nə ordusu, nə də gücü. Könüllülərdən ibarət batalyonlar bacardıqları qədər qeyrət göstərib vuruşdurular...

Xocalı Qarabağ savaşının qaysaq tutmayan yaralarından biri idi və xalqımızın qan yaddasına hopmuşdu. Bu müharibəni gələcək nəsillərə də aşılamaq vacib şərtlərdən sayılırdı. Düşmənin zəbt etdiyi torpaqlar, viran qoyduğu rayonlar, kəndlər-obalar haqqında məlumatları isə vətənpərvər müəllimlərimiz məktəblərdə şagirdlərinə çatdırırdılar. Astara rayonunun Əzərud kənd məktəbinin tarix müəllimi Şirməmməd Fərəcov uşaqlarda vətənpərvərlik ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəmirdi. 1992-ci ildə onun dərs dediyi onlarla məktəblidən biri qardaşı oğlu Pəncəli Teymurov idi. 5-ci sinifdə oxuyan Pəncəli Teymurov əmisindən Xocalı hadisələrini eşidib bərk sarṣılmışdı. Həmin ərefədəki tələtümü günlərin birində öz tay-tuşlarını başına yığıb, onları qarşısında məşəliyə aparmışdı və uşaqlara demişdi ki, əgər buradan yol tapsalar, Xocalıdan qaçıb, dağlar-

da itkin düşənləri kəndə getirəcəklər. Bir xeyli gedəndən sonra məktəbilər anlamışdır ki, bu qarlı qış günündə Qarabağa getmək çətin olacaq və kor-peşman kəndə qayıtmışdır. Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsinə bir tank, bir qortal və bir də ilan şəkli çizmişdi. Yanındakı uşaqlara and içib demişdi ki, böyüyəndə gedib vuruşacaq, tankla o, ermənilərdən qisasını alacaq, tankı ilə onların başını bu ilan kimi əzəcək, sonra isə qartal kimi o dağların başında uçacaq... Uşaqlardan biri ondan soruşmuşdu ki: "Sənin qanadın var ki, ucasan?" Pəncəli ona sərt cavab verərək demişdi: "Adə heyyyy, görərsən, mən böyüyəndə təyyarələrdə, paraşütlərdə uçacağam..."

yəti bu yerlərin qışı kimi sərt, qadınlarının qəlbini bu yerlərin yazı kimi əsrarəngiz idi. 1986-ci ildə, Pəncəli hələ 5 yaşında olanda, babası Xeybərin yanına düşüb kəndbəkənd gəzer, onun evlərə işiq çəkməsini müşahidə edər, hündür direklərdə quraşdırılan transformatora həsədlə baxardı. Bir dəfə isə babasının gözündən ouğurlanıb ən uca dirəyə dırmanmışdı və əlindəki naqılı transformatora uzatmışdı... Aylanda, özünü kənd adamlarının əhatəsində görmüşdü. Bu hadisəni özü yaxşı xatırlamasa da, qardaş Elbrus İndiye kimi xatırlayırdı:

- Elə o zaman Allah Pəncəlini bize bağışladı. Transformatorun cərəyanı vurub onu yargana atmışdı. Yer torpaq olduğundan, onu torpağa basdırıldım, birtəhər

it də uşağıın başını alıb ağızına, çeynəyib. Onda Pəncəlinin başına 17 tikiş qoyular. It kürəyini də yaralamışdı... Belə uşaq idi, heç kimdən, heç kəsdən qorxmazdı.

va avtomobili ilə yetişib, bizi dağ üzü yuxarı apardı. Dedi ki, kəndin yolunu 1 saat bundan əvvəl açıblar. Mən dağları görəndə, ürəyim də dağlar qədər böyüür. Avqustun cirhacır isti



Düşmənin qorxulu yuxusu Pəncəlini bir də yada salaq

...Astaraya, Əzərud kəndinə getmek üçün kəndin mərkəzine gələndə sürücülər bizə dedilər ki, ora gedən yol bağlıdır, yeni yol çəkildiyi üçün kəndə çatmaq müşkül məsələdir. Mənimlə yola çıxan bələdçiye dedim ki, oğul, bilirsən nə var, mən o şəhidlərimizin adını tutub hara gedirdim-sə, yollarım açıq olurdu. O oğulların ruhu məni qorudu və istədim yere aparıb çatdırırdı. İndi də o ruhlar bizi aparacaq. Həmin dəqiqliklərdə Pəncəlinin ruhu bilirdi ki, mən onun ocağına gedirəm. Yunus Əmrənin bir bəndini xatırladı:

Ərzurumun gədiyinə varanda,
Onda gördüm büləm-büləm qar gəlir.
Lələ dedi: - Gel bu yoldan qayıdaq,

günlərində birində baş tutmuşdu bu görüş və yayda dağlar bütün gözəlliyyini çılpalığı ilə göz öndən sərgileyirdi. Dağ aşırımlarını aşdıqca təbiət özünün füsəkar mənzərəsi ilə könlümü valeh edirdi. Gah qayalıqlarda bitən cürbəcür ağaclar və kollar, sal daşların arasından axan bülələr bulaqlar, dərələrdə çaya döñüb aram-aram axan sular... Mənə elə gəldi ki, bu gözəllikləri görən insanlar heç vaxt pis eməl sahibi ola bilməzlər. Adamlar bəzən yaşadıqları təbiətə oxşayırlar. Bu, birmənalıdır. İnsan təbiətlə harmoniyada yaşayanda, dünyanın maddi nəmətlərinə deyil, təbiətin yaratdığı gözəlliklərə könül verdiyindən, gözü-könlü tox olur, təbiəti sevən Tanrısını sevir, Tanrısını sevənin isə vətəninə, elinə, torpağına məhəbbəti bitib-tükənmir...

Kəndin yolunun üstündə seliqə ilə hasara alınmış lövhədə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhid olmuş üç Əzərudlu gəncin şəkilləri vurulmuşdu. Şəkillərin başı üzərində üç rəngli Azərbaycan bayrağı dağalanırdı. Onu yüksəklərdə

Xocalı Qarabağ savaşının qaysaq tutmayan yaralarından biri idi və xalqımızın qan yaddasına hopmuşdu. Bu müharibəni gələcək nəsillərə də aşılamaq vacib şərtlərdən sayılırdı. Düşmənin zəbt etdiyi torpaqlar, viran qoyduğu rayonlar, kəndlər-obalar haqqında məlumatları isə vətənpərvər müəllimlərimiz məktəblərdə şagirdlərinə çatdırırdılar. Astara rayonunun Əzərud kənd məktəbinin tarix müəllimi Şirməmməd Fərəcov uşaqlarda vətənpərvərlik ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəmirdi.

Hələ uşaqlıdan Pəncəlinin xasiyyətində liderlik qabiliyyəti var idi. Həm dərslerini yaxşı oxuya, həm də ağır-yüngül işlərin qulpuşundan tutub böyüklərə yardım edərdi. Gah qoyun otarmağa gedər, gah ot yiğimində iştirak edər, mal-qaranın damını təmizləyirdi... Bir sözlə, evdəki bütün bacı-qardaşları kimi, o da heç bir işdən çəkinməzdi. Daha çox ana babası Xeybər kişinin yanında qalardı. Xeybər kişinin də bir mahal dolusu ad-səni var idi. Həm də dünənən lap qurtaracağında, uca dağlarında yerləşən Əzərud kəndinə də, ətrafdakı digər kəndlərə də işığı o çəkərdi. Xeybər kişi o həndəvərdə peşəkar elektrik kimi ad çıxarmışdı. Bu kəndə işiq xətti çəkildikdən sonra radio işləmişdi, yavaş-yavaş evlərdə televizor da peydə olmağa başlamışdı. İnsanların yüziliklər öncə yurd saldıqları bu dağlar başdan-ayağa gözəllik mücəssiməsi idi. Burada mərdlər məskən salmışdır, mətinliyi, cəsərati də görünür, uca dağlarından almışdır. Kişilərinin xasiy-



ayıldım. Çok nadinc və dəcəl uşaq idi... Bir dəfə də kənddə quduz it ona hücum edib, o da itin boğazından yapışib, itlə əlbəyəxa olub və iti boğmağa başlayıb.

Kərəm dedi: - Namusuma ar gəlir.

Dağların gədiyinə qədər gəlib, aşağıda Pəncəlinin qardaşını gözlədik. Famil Teymurov Ni-

görəndə həmişəki kimi ürəyim nanə yarpağı tək əsdi və titrədi... Bayrağı ucalarda görmək ən gözəl hissdir.

(ardı gələn sayımızda)